



İlhamə Əliməmmədova
BDU-nun Filologiya
fakültəsinin elmi işçisi

Ən qədim dövrlərdən biza məlumdur ki, Sokrat Pluto-nun, Platon Aristotelin, Aris-totel Makedoniyalı ışğenderin müəllimi olmuşdur. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri ona dünya şöhrəti gətirmiş və ondan sonra gələn nəsillər dahi şairi özlərinin müəllimi, ustadı saymışlar. Hind şairi Əmir Xosrov Dəhləvi Nizami haqqında de-mişdir:

"Nizami hər sözü demiş birinci,

Qoymamış dəryada qalsın bir inci".

Müəllimlik müqəddəs bir peşədir. Əsl müəllim ustad sənətkardır. Belə ustadların adı həzaman tarixin yaddaşına qızıl hərflərle yazılır. Yazıya müəllim kəlməsi ilə başladım. Bunun da bir səbəbi var. Bu günlərdə mənim müəllimim, elmi rəhbərim, Əməkdar elm xadimi, Millət vəkili, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nizami Cəfərovun "Keçən günlərin dastanı" adlı xatirələr kitabını oxudum. Nizami müəllimin elmi əsərlərini oxumaq da-rısqal, sixıntı yollardan aydınliga, rahat yola çıxməq kimidise, onun xatirələri isə alimin genc-lərə bir örnek kitabıdır. Müəllif kitabda uşaqlıq, gənclik illerini, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbəsi, aspiranti, dekanı olduğu dövrləri və Universitetin Azərbaycan dil-ciliyində böyük xidmətlər göstərmiş alımları haqqında xatirələri, Ulu öndərimiz Heydər Əliyevlə görüşünü elə gözəl ifade edir ki, sanki kitabı oxumursan, həmin hadisələrin real həyatda şahidi olursan.

Nizami müəllim dekan olduğunu dövrlərdə nə xoş ki, mən oranın həm tələbəsi, həm məzunu, həm işçisi, həm də dissertanti olmuşam. Müəllif xatirələrində yazır: "Dekan olduğum illər məne, akademik Teymur Bünyədovun ifadəsi ilə desəm, "xalq dekanı" adını qazandırdı... Həqiqətən də Nizami müəllim xalq-dekanı idi. İstər tələbələrin, istərsə də aspirant və dissertantların hər hansı bir problemlərinin həll olunmasında köməklik göstərirdi. Yenə xatirələrdən bir abzası xatırlayaq: "...Bir tələbə hansısa problemlə bağlı mənə müraciət edəndə, birinci fikirləşirdim ki, böyük xələflərim bu məsələni necə həll edərdi." sonra yuxarısında "Filologiya fakültəsi" yazılmış guşənin qabağında dayanıb qəbul üçün sənədlərimi verdiyim anları xatırlayırdım və elə qərar qəbul edərdim ki, mənə müraciət edən bu gənc gələcəkdə filologiya fakültəsinin dekanı olmaqdan daha böyük

Şəxsiyyət olmayı öyrədən kitab

vəzife barədə düşünməsin"... Məsələn, biz beşinci kursda oxuyanda diplom rəhbəri se-cirdik. Mən heç düşünmədən el-mi rəhbərim olaraq Nizami müəllimi seçdim. O, bize Ədbəti dil fənnindən dərs demişdi. O, həm bize mühazirə deyirdi, həm də məşğələ müəllimim iidi. Alim bize elə gözəl mühazi-rə söyləyirdi ki, dərsi elə izah edirdi ki, biz dərsliyi oxumasaq da, kifayət edirdi. Məşğələ dərs-lərində (o zaman jurnalə bal ver-mək olmadığından) müəllimlərin çoxu öz balaca dəftərçələrində cavab verən tələbələrə bal ya-zırdılar. Nizami müəllim isə tə-ləbələri əzbər tanıydırdı. Heç bir tələbenin xətrinə dəymirdi. İm-tahan zamanı isə zəif oxuyan tələbə də Nizami müəllimin gö-türəcəyi imtahana yüksək sə-viyədə hazırlaşmışdı. Bütün qrup yaxşı və əla qiymət almışdır.

Diplom rəhbərim olaraq məhz Nizami müəllimi seçmək-de yanılmamışdım. Çünkü diplом işi araşdırma - tədqiqat işi idi. Mövzum isə türkologiya ilə bağlı idi. Diplom işimi hissə-hissə yazıb rəhbərimə təqdim edəndə, rəhbərim onu diqqətlə oxuyub, öz tövsiyələrini verirdi. İstəyim o idi ki, diplom işimdən əla qiymət alım və gələcəkdə həmin mövzunu genişləndirib dissertasiya mövzusunu kimi işləyim. Nizami müəllimə öz fikrimi bildirəndə o, mənim fikrimi bə-yəndi və dəsteklədi. Lakin mənim bu istəyim arzu olaraq qal-dı. Bəzi məsələlər oldu ki, mən həmin mövzunu tədqiqat işi kimi dissertasiya mövzusunu edə bilmədim. O zaman Nizami müəllim mənim dilciliyin hansı bölməsinə daha çox marağım olduğunu və o bölməden mövzuya seçməyimi təklif etdi. Mən elə o anda işləyəcəyim dissertasiyanın adını rəhbərimə dedim və rəhbərim həmin mövzunu çox bəyəndi. Mən o gündən həmin mövzuya müraciət olunmadığını biləndə çox sevindim. BDU-nun dissertanti oldum və təbii ki, rəhbərim yenə də Nizami müəllim idi.

Kitabdakı abzasda: "mənim böyük xələflərim bu məsələni necə həll edərdi" deyən müəllif BDU-nun professoru, Azərbay-can dilciliyelərində öz sözünü demiş Müasir Azərbaycan dil-sintaksis bəhsinin müəllifi Əlövsət Abdullayevi (bu gün də BDU-da həmin kitab Filologiya fakültəsi tələbələrinin əsas dərs vəsaitidir), akademik Ağamusa Axundovu, professor Tofiq Hacıyevi nəzərdə turur.

Kitabda Əlövsət Abdullayevi xatırlayarken:

- Faiq müəllim, aspiranturaya sənəd vermək istəyirəm, xahiş edirəm icazə verəsiniz.

- Nə olar?.. Gəl.. Nə vaxt bi-tirmisən?

- Bu il..

- Olmaz. Get iki il işlə, sonra gələrsən.

Tutuldum... Ancaq tez özümü ələ aldım:

- Fərqlənmə diplomu ilə bitir-mişəm, - dedim.

- Hə?.. Yox, yox!.. İki il işlə-melisin.

- Faiq müəllim, Elmi Şuranın da zəmanəti var...

- Nə olsun?.. İki ildən sonra gel, baxarıq..

Kabinetdən çıxdım. Bıçaq vursan, qanım çıxmazdı... Dəhlizə gedə-gedə

Əlövsət müəllim yadına düş-dü. Ona deymək ya deməyim?.. Tanrıının qəribə işləri olur... Ba-shımı qaldıranda gördüm ki, Azərbaycan dilciliyi kafedrasının qarşısından keçirəm. Əlövsət müəllim də qapının ağzında dayanıb mənə baxır.

- Hə?.. Nə oldu? Sənədlərini verdin?..

- Yox, Əlövsət müəllim, rektor icazə vermədi. Dedi ki, get iki il-



dən sonra gələrsən. Mən də gedirəm...

Əlövsət müəllim bir an bele düşünmədən:

- Hələ bir dayan görək. Ar-xamca gel!.. - deyib qabağa düşdü. Mən də onun

arxasında... Əlləri arxasında indiyə qədər görmədiyim bir sü-rətə gedirdi. Rektorun kabinetinə çathaçatda qapı açıldı, rektor bayırı çıxdı. Əlövsət müəllimi görüb məhribancasına salam-laşdı, hal-əhval tutdular. Birdən Əlövsət müəllim rektora:

- Faiq müəllim, mənim bir is-teadlı tələbəm var, istəyirəm aspiranturada saxlayam, - dedi.

- Hə olar...

- Onun sənədlərinin üstünü yazmaq lazımdır.

- Hani? Gətir yazım.

Mən irəli keçdim, elə ayaq üstə qovluğın üstünə imza atıb məni də təbrik elədi.

Sağollaşdırılar. Əlövsət müəllim yene əllərini arxasına qoyub qabağa düşdü. Mən də arxasında...

Məttəl qalmışdım. Nə deyə-cəyimi də bilmirdim. Günahkar səses:

- Əlövsət müəllim, vallah, beş-on dəqiqə bundan əvvəl getmişdim, qol çəkmədi - deye mizildəndim.

Əlövsət müəllim arxaya bax-madan:

- Gəl,gel..Sənin getməyinlə mənim getməyim bir olsayıdı getməzdəm ki..-dedi.

... Tərcüməyi-halımı varaqla-diqa görürəm ki, çox adama borcluyam.

Nə bilmək olar, bəlkə də ən

çox Əlövsət Abdullayevə borclu-yam ki, hara gedəcəyimi bilmə-diym bir vaxtda qabağa düş-dü.. Və mənə "arxamca gel" dedi...

Cox təəssüf ki, mənə Əlövsət müəllimi görmək qismət olmadı. O, Azərbaycan dilciliyi kafedrası kimi böyük bir kafedraya rəhbərlik edib. Əlövsət müəllimi Azərbaycan dilciliyinə böyük töhfələr vermiş alim kimi tanıydıqsa, ancaq Nizami müəllim onu xatırlayarkən həm alim, həm müəllim, həm də qayğılaş bir insan kimi xüsusi qeyd etmişdir. Mənim tələbəlik illərim doxsanıncı illərin sonuna təsədűf edir. O zaman Əlövsət müəllim dünəyini dəyişmişdi. Real həyatda görməsəm də, onun nəcib insanı xüsusiyyətlərini davamçısı, ciyərparası gör-kəmli alim, BDU-nun Azərbay-can dilciliyi kafedrasının müdürü professor Sənubər xanım Abdullayevada gördüm. Atalar yaxşı deyib: "Ot kökü üstə bitə". Sənubər xanım bu gün həm tələbələrə, həm də rəhbərlik etdiyi kafedranın bütün əməkdaşlarına diqqət və qayğısını əsirgəmir.

Kitabda müəllifin müəllimləri olmuş akademik Ağamusa Axundov və akademik Tofiq Hacıyev haqqında bir-birindən maraqlı xatirələr yer alır.

Əsəri oxuduqca görürük ki, müəllif Bakı Dövlət Universitetində nümunəvi - əlaçı tələbə kimi təhsil alıb. O, Universitet illərini xatırlayarkən professor Muxtar Hüseynzadə, Abdulla Veliyev, Mir Cəlal Paşayev haqqında maraqlı məlumatlar verir. Professor Muxtar Hüseynzadə haqqında yazır: "Professor Muxtar Hüseynzadə bizə dərs deyəndəsəksən haqlamışdı... Azərbaycan, xüsusiətə Universitet dilciliyinin müəllimi olan bu mötəbər şəxs, başqalarını bilmirəm, mənim dilcilik hə-vəsimə nə isə mistik bir enerji gətirdi. Azərbaycan dilciliyinin banilərindən olan böyük alimin əsərləri ilə hələ orta məktəbdə tanış idim." Muxtar Hüseynzadə çox böyük alim idi. Bu gün Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələrinin əsas dərs vəsaiti M. Hüseynzadənin Müasir Azərbaycan dilinin morfolojiyası kitabıdır. Nizami müəllim böyük alimdir.

Nizami müəllim böyük alimdir. Mənim dilciliyin şəxsi keyfiyyətlərini oxucuya çatdırır, mərd, prinsipial, məgrur olduğunu qeyd edir. O hətta alimin daxili və xarici "düşmən"ləri ilə apardığı mübarizəni də qələmə almışdır. M. Hüseynzadənin daxili "düşmən"lərinin birincisi Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi Əbdülzələ Dəmirçizadə, ikinci "düşmən" isə akademik Məmmədağa Şirəliyev olub. Ə.Dəmirçizadə marizmin müdafiəsinə qalxdığı, Midya dilindən danışlığı, ya-xud mübtədanın baş üzv olduğunu inkar etdiyi üçün M. Hüseynzadə bunları qəbul etməyib və "zarafat" a keçirək Səməd Vurğunun məşhur misraları ilə ona cavab verib:

Hər sadə, mürəkkəb cümləmizin də, Əzəl, mübtədəsi partiyamızdır.

Nizami müəllim öz xatirələ-rində dialekto loq Abdulla Veliyev haqqında yazmağı da unut-mamışdı. Abdulla Veliyev nəik-niki Azərbaycan dialekto logiya-sı, hətta en kiçik türk dillərinin şiveləri barədə geniş məlumat ma-lık idi. Abdulla müəllim xatır-lanarkən: "Məhz onun dediyi dərsin təsiri ilə o zaman "Qazax dialekti: Azərbaycan dilindən Türkiyə türkəsinə kecid" möv-zusunda məqale yazdım. Və bu barədə hörmətlə müəllimimə da-nışında "vaxtında qaldırılmış məsələdir" - dedi, məsləhətlər verdi."

Bir vaxtlar Abdulla Veliyevin tələbəsi olmuş Nizami müəllim sonralar onun nəvəsi gənc türkoloq Ülviiye Veliyevanın elmi rəhbəri oldu.

Görkəmli yazıçı, filologiya el-mələri doktoru Mir Cəlal Paşa-yevle bağlı xatirələri kitabda böyük sevgi ilə qələmə alınıb. Nizami müəllim yazır ki, Mir Cəlal müəllim ədəbiyyatşunaslığın en mürəkkəb məsələlərini sədə dil-lə tələbələrə izah edirdi.

Nizami müəllim böyük alim olmaqla bərabər, həm də böyük bir şəxsiyyətdir. Bu gün o, elmin en yüksək pilləsini fəth edərək akademiklik zirvəsinə yüksəlib. Mən gənclik illərimdən, tələbəli-yimdə Nizami Cəfərovu bir müəllim, bir alim, bir insan, bir rəhbər kimi necə tanımışsam, bu gün də ele tanıyram. Alimin nəinki tələbələrinə, aspirant və dissertantlarına, hətta sırvı in-sanlara diqqət və qayğısı danıl-mazdır. Elmi rəhbəri olduğu ne-çə-neçə gənc filologiya üzrə fəl-səfə doktoru elmi adına layiq görülüb. Nizami müəllim böyük xələflərinin ənənələrinə sadıq qalır və istədədi olan hər bir insana köməklik edir. Vaxtile ustadlarından gördüyü diqqət və qayğını bu gün öz tələbələrin-dən əsirgəmir.

Hamımıza məlumdur ki, Ulu öndərimiz Heydər Əliyev bütün dövrlərdə ədəbiyyat və mədə-niyyət xadimlərinə xüsusi diqqət göstərib, onları qoruyub və qiyətləndirmişdir. Nizami Cəfərovun elmi fəaliyyəti, yüksək intellekti, geniş erudisiyası onun diqqətindən yayınmamışdır. O, Atatürk Mərkəzine rehberlik etməyi məhz Nizami Cəfərova etibar etdi. Bu, gənc alime yüksək etimadın nümunəsi idi. Nizami müəllim Ulu öndərlə unudulmaz görüşünü "Keçən günlərin dastanı" kitabında qə-ləmə alıb. Bu görüşdə dövlət başçısı ilə elm adamlı arasında bütün dövrlər üçün nümunə olacaq bir dialoq gedir.

Akademik Nizami Cəfərovun "Keçən günlərin dastanı" kitabı müəllimlər üçün də, tələbələr üçün də, gələcək üçün də son dərəcə qiyətli bir mənbədir. Bu kitab gənc alımlar üçün bir həyat dərsliyidir. Hər hansı bir dərs vəsaiti insana elm öyrədir, Nizami müəllimin əsəri isə şəx-siyət olmayı öyrədir.